

Dost və qardaş ölkələr olan Azərbaycan Respublikası və Türkiye Cumhuriyyəti arasında hərbi-siyasi əməkdaşlıq regionallı təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında ikitərefli və çoxtərefli münasibətlər tarixi köklərə, ortaqlıq, ənənə və dəyərlərə əsaslanaraq xalqların maraqlarına xidmət edir. Diger tərəfdən, bu münasibətlər regional və global sülhün və sabitliyin təmin edilməsi üçün zəruridir.

Azərbaycan qlobal sistemə integrasiya prosesindədir. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığı böyük önem verir. Beynəlxalq əməkdaşlığın və xarici siyasetin istiqamətləri arasında Avroatlantik strukturlarla əməkdaşlıq xüsusi əhəmiyyətlidir. Beynəlxalq arenada ciddi uğurları, regional və qlobal enerji layihələrinə etibarlı tərəfdəşlığı, qalib dövlət imicini dünya ölkələrinin Azərbaycana olan marağını artırmaqdır. Şərqi və Qərbi qovuşduğu, bir çox sivilizasiyalara ev sahibliyi edən və çox mühüm geosiyasi məkanda yerleşen Azərbaycan Avroatlantik təhlükəsizlik təşkilatı və İsləm dünyası üçün ciddi maraq kəsb edir.

Hərbi-siyasi təşkilatlar arasında Şimali Atlantika Mütəxəssisi Teşkilatı ilə əməkdaşlıq dövlətimizin xarici siyaset strategiyasında müümət yer tutur. Azərbaycan-NATO əməkdaşlığından danışarkən təbii ki, Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulamaq lazımdır. Çünkü Azərbaycanın NATO-ya integrasiya prosesində, regional təhlükəsizliyə və qlobal sülhə töhfəsində Türkiye dövləti xüsusi rol oynayır.

1949-cu ildə yaradıldığı vaxt- dan NATO-nun əsas məqsədi bütün üzv ölkələrin siyasi və hərbi vasitələr müdafiəsidir. Zamanla, şəraitdən asılı olaraq, təşkilatın strategiyalarında müyyən dəyişikliklər olub. Təşkilat ənənəvi təhdidlər, terrorizm və digər məsələlər qarşı mübarizədə əməkdaşlığını genişləndirərək NATO üzvələr olmayan ölkələrlə də hərbi-strateji münasibətlər qurub. Hazırda qarşılıqlı anlaşmaya əsaslanan bu əməkdaşlığı genişləndirir. Təbii ki, bədiddilər yeni müstəqil ölkələrin dərhal təşkilata üzv olacaqı anlamlına gelmir. NATO-ya üzv olmaq çoxmərəhələli və mürrəkkəb bir prosesdir.

Hərbi-siyasi təşkilat olaraq NATO bütün dünyada, o cümlədən keçmiş sovet coğrafiyasında mübahisələrin həlli prosesində də aktiv rol oynayır. Dünyanın yeni düzəni, yeni şərtlər NATO üçün sülh və sabitlik yolunda keçmiş rəqibləri, Aralıq dənizi ölkələri və digər Avropa ölkələri ilə dialog, qarşılıqlı etimad və əməkdaşlıq əsaslanan strukturların qurulması üçün imkanlar yaradır. Azərbaycan da 1992-ci ilin martında bir sıra Mərkezi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. Respublikamızla NATO arasında məzmunlu tərəfdəşliğinin əsası ise 1994-cü il mayın 4-də Brüssel Zirvesində Sülh Naminə Tərəfdəşlik (SNT) Çərçive Sənədinin imzalanması ilə qoyulub. Programın əsas məqsədi sabitliyin qurunmasıdır. Çərçive sənədilən tərəfdəşlik dövlətlər və NATO arasında müdafiə, təhdidlərin məhdudlaşdırılması və təhlükəsizlik məsələlərinə dair xüsusi əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Bu programda qoşulan

Tərəfdəşlik programı çərçivəsində NATO ilə geniş əməkdaşlıq edir.

Mövcud olduğu geosiyası region və bu bölgədə yaratdığı yeni reallıq əlkəmizi bütün imkamlardan istifadə edərək beynəlxalq əlaqələrinin genişləndirməye, müstəqiliyinə və ərazi bütövlüyünə tehdidlərə xüsusi diqqət yetirməyə vadar edir. Bu münasibətlər arasında xüsusi çəkiyə və əhəmiyyətə malik olan NATO ilə əməkdaşlığın inkişafı mühümdür. Avroatlantik məkanda qeyri-sabitliyin, qarşidurmaların

rafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdəşlik" programı çərçivəsindədir. Hər il sözügedən program çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-e qədər təlim və seminarida iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdəşlik"

bərqrar olması üçün zəruri və əhəmiyyətlidir. İki qardaş ölkə arasında ikitərefli hərbi əməkdaşlığın inkişafına dair imzalanmış sənədlərə uyğun olaraq Türkiye müdafiə sənayesinin inkişafı, hərbi mütəxəssislərin hazırlanmasına Azərbaycana dəstək olur. Azərbaycanla Türkiye arasında imzalanmış hərbi müqavilələr, birgə əməkdaşlığın hüquq əsasını təşkil edir. Azərbaycanın NATO-ya integrasiyasını əsaslaşdırmaq məqsədi ilə hərbi əməkdaşlıq müqavilələrinə əsaslanaraq,

prioritet hədəflərindəndir. Bu, Türkiyeni birinci olaraq ABŞ və Al ilə, ikincisi isə Rusiya ilə uyğun siyaset yürütməyə sövq edir. Gürcüstan və Azərbaycan Orta Asiya arasında Türkiye ilə quru əlaqəsinin təmin edilməsində körpü rolu oynayır. Burada önemli məqamlardan biri, Azərbaycanın bölgədə yaratdığı yeni reallığa əsaslanaraq Zəngəzur dəhlizinin açılması məsəlesidir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla bir-başa qurul yolu bərpası Türkiyeni hədəflərinə aparan yol, türk dünəyinə açılan qapıdır.

Gürcüstanın Türkiyeni vəcib müttefiq kimi qəbul etməsi də Azərbaycan-Gürcüstan münasibətlərinə əhəmiyyətli dərəcədə töhfə verir, NATO çərçivəsində və ikitərefli formatda davamlı inkişafı zəruri edir. Türkiye Azərbaycan və Gürcüstan üçlüyündən hər birinin ABŞ-la münasibətləri çox normaldır. ABŞ-in Qafqazdakı mövqeyi, xüsusi Gürcüstanla münasibətləri Rusyanın bölgədəki səylerini daha da gücləndirməyə vadar edir. Çünki Gürcüstan NATO-ya üz olmaq istəyinə açıq şəkildə bildirir. Türkiye bəzən Rusiya-ABŞ rəqabetində balanslaşdırıcı amil rolunu oynayır. Azərbaycan da Rusiya, Qərbi ABŞ ilə balanslı mühümətsiz deyə bələk ki, Türkiye ilə Azərbaycan hərbi əməkdaşlığı Qafqazda sabitliyin və təhlükəsizliyin qurunmasına mühüm rol aymalıdır. Ümumiyyətə, Cənubi Qafqaz Şərqi Qərə arasında əhəmiyyətli bir qapı və enerji dəhlizidir.

NATO-ya integrasiya çərçivəsində Azərbaycan üçün hərbi işlahatların sürətləndirilmesindən Türkiyənin xüsusi rolu var. Hər iki ölkənin dövləti bu əməkdaşlığı daha yüksək səviyyələrə qaldırmış emzindədir.

Türkiye çox ciddi hərbi potensiala və müdafiə sənayesi potensialına malikdir. İl Qarabağ mühəribəsində bütün dünya Türkiye hərbi sənayesinin istehsalı olan pilotsuz uçaş aparatlarının gücünü gördü. İki ölkə arasında əməkdaşlıq Azərbaycanda müdafiə sənayesini bir hissəsidir. Bu istiqamətdə dərəcədən arpaq məqsəd, istərse Sülh Naminə Tərəfdəşlik Planının əsas sahələridir.

Azərbaycan ordusunun təkmilləşdirilmesi Türkiyənin hərbi təhlükəsizlik siyasetinin bir hissəsidir. Bu istiqamətdə dərəcədən arpaq məqsəd, istərse Sülh Naminə Tərəfdəşlik Planının əsas sahələridir.

Azərbaycanın NATO-ya əməkdaşlığı çərçivəsində türk qoşunları ilə birləşdikdən sonra beynəlxalq sülhün və təhlükəsizliyin bərqrar olunmasına də töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusiyyətli inkişaf etdirir. Azərbaycanın NATO ilə əlaqələrinin inkişafı Türkiyənin xarici siyaseti və təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Diger tərəfdən, Türkiye Orta Asiya və Qafqaz dövlətlərinin Avroatlantik Əməkdaşlıq Şurasında və Sülh Naminə Tərəfdəşlik Programında istirakını dəstəkləyir. Ölkələrimizin müxtəlif əlaqələrdə, o cümlədən təhlükəsizlik sahəsində inkişafında milli maraqlar mühüm rol oynayır. Türkiye bu gün Qafqazın ən əhəmiyyətli və aktiv geosiyasi güclərindən biridir və bölgədə sülhün, təhlükəsizliyin təmən edilməsi üçün çalışır.

Azərbaycan Türkəyinə Qafqazdakı en əhəmiyyətli tərəfdəsidir. Xüsusiylə, Şuşa Bəyannamesi ilə bu münasibətlər daha yüksək mərhələyə yüksəlib. Azərbaycanla Türkiye arasında hərbi məsələlərdə əməkdaşlıq təkcə, Azərbaycan Ordusunun güclənməsi üçün deyil, həm də bölgədə sülhün və təhlükəsizliyin bölməzliyi prinsipine zidd coğrafiyədən.

Azərbaycanla Türkiye arasında hərbi məsələlərdə əməkdaşlıq təkcə, Azərbaycan Ordusunun güclənməsi üçün deyil, həm də bölgədə sülhün və təhlükəsizliyin bölməzliyi prinsipine zidd coğrafiyədən.

Azərbaycan və Türkiye qardaş və müttəfiq ölkələrdir. İstər ikitərefli, istərsə də NATO çərçivəsində hərbi əməkdaşlığın davamlı inkişafı bu ittifaqın ayrlımadır. Yolumuz uğurlu olsun!

NATO çərçivəsində regional təhlükəsizliyin Azərbaycan-Türkiyə modeli



hərbi büdcə, NATO ilə sülh və əməkdaşlıq prosesində şəffaflıq artırılmasına töhfə verirlər. Humanitar əməliyyatlarda birgə iştirak üçün öhdəlik götürürlər.

Təşkilata üzv olmayan dövlətlərlə əməkdaşlığın əsaslarını ehtiya edən bu sənədi

və təhdidlərin aradan qaldırılması, beynəlxalq təhlükəsizlik sisteminə integrasiya kimi amillər NATO ilə əməkdaşlığın genişləndirilməsinə zəruri edir.

NATO-nun Azərbaycanla əməkdaşlıqda maraqlarına gəlince, Azərbaycan hər şeydən əvvəl böyük strateji əhəmiyyətə



imzalayan dövlətlər öz imkanlarına və məqsədlərinə uyğun olaraq Tərəfdəşlik programı çərçivəsində fealiyyət sahələrini seçir. Avroatlantik Əməkdaşlıq Şurasında Tərəfdəşlik dövlətlərə davamlı danışçılar aparılır, eyni zamanda, Şimali Atlantika Şurası ilə əlaqələr inkişaf etdirilir. Bu iki vacib əməkdaşlıq mexanizmi Avroatlantik təhlükəsizlik quruluşunun əsasını təşkil edir.

Respublikamızın 1994-cü ildə NATO-nun "Sülh Naminə Tərəfdəşlik" (SNT) Programına, 1996-cı ildə Planlaşdırma və Tehsil Prosesinə və 2005-ci ildə Fərdi Tərəfdəşlik Əməliyyat Planı Programına qoşulması ilə qabaqcıl təcrübənin öyrənilməsi, NATO-ya üzv və tərəfdəşlik ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələlərinin əməkdaşlıqla əsaslanan strukturların qurulması istiqamətində geniş imkanlar yaranıb. Xüsusi qeyd edilməlidir ki, NATO-nun baş katibi Jap de Hoopun çıxışlarından birindən Tərəfdəşlik programı çərçivəsində fealiyyət sahələrini seçir. Avroatlantik Əməkdaşlıq Şurasında Tərəfdəşlik dövlətlərə yeni əlaqələri inkişaf etdirilir. Hər iki bölgə böyük geosiyasi əhəmiyyətə malikdir və eyni zamanda keçid dövründə əziziyət çəkir. NATO onlara çox şey təklif edə bilər. Məhz bunun üçün bu iki bölgədəki tərəfdəşlərimizlə əməkdaşlıq etdirilir. O cümlədən, NATO-nun standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilatı strukturunun yaradılması Azərbaycanın NATO ilə Fərdi Tərəfdəşlik üzrə Əməliyyat Planının əsas sahələridir.

Silahlı Qüvvələr üzrənde tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilatı strukturunun yaradılması Azərbaycanın NATO ilə Fərdi Tərəfdəşlik üzrə Əməliyyat Planının əsas sahələridir. Dünya reyting sıralamalarına əsaslanaraq deyə bələk ki, Azərbaycan Respublikası NATO-nun tərəfdəşlik dövlətlərə yeni əlaqələr inkişaf etdirilir. Hər iki bölgə böyük əməkdaşlıq etdirilir. Azərbaycan iqtisadi qüdrətinə paralel olaraq NATO, o cümlədən, bu təşkilatın əsas üzvlərindən olan Türkiye ilə ikitərefli hərbi əlaqələri inkişaf etdirir. Azərbaycanın NATO ilə əlaqələrinin inkişafı Türkiyənin xarici siyaseti və təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Diger tərəfdən, Türkiye Orta Asiya və Qafqaz dövlətlərinin Avroatlantik Əməkdaşlıq Şurasında və Sülh Naminə Tərəfdəşlik Programında istirakını dəstəkləyir. Ölkələrimizin müxtəlif əlaqələrdə, o cümlədən təhlükəsizlik sahəsində inkişafında milli maraqlar mühüm rol oynayır. Türkiye bu gün Qafqazın ən əhəmiyyətli və aktiv geosiyasi güclərindən biridir və bölgədə sülhün, təhlükəsizliyin təmən edilməsi üçün çalışır. Azərbaycan Türkəyinə Qafqazdakı en əhəmiyyətli tərəfdəsidir. Xüsusiylə, Şuşa Bəyannamesi ilə bu münasibətlər daha yüksək mərhələyə yüksəlib. Azərbaycanla Türkiye arasında hərbi məsələlərdə əməkdaşlıq təkcə, Azərbaycanın İstəfəli Tərəfdəşlik Şurası çərçivəsində birgə işləyir və təhlükəsizliyin bölməzliyi prinsipine zidd coğrafiyədən.

Azərbaycanla Türkiye arasında hərbi məsələlərdə əməkdaşlıq təkcə, Azərbaycan Ordusunun güclənməsi üçün deyil, həm də bölgədə sülhün və təhlükəsizliyin bölməzliyi prinsipine zidd coğrafiyədən.

Türkiye Silahlı Qüvvələri inkişafını göstərir. Xatırladaq ki, Qars müqaviləsinə görə Türkiye Naxçıvanın təhlükəsizliyinə təminat verən ölkədir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təlimləri, Şuşa Bəyannamesi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminat üçün Türkiyenin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Bu günlerde Qarabağ bölgəsinin Ləçən rayonundan keçirilən birgə hərbi təlimlər də Azərbaycan və Türkiye hərbi əməkdaşlığının perspektivini ifadə edir.

Azərbaycan ordusunun təkmilləşdirilmesi Türkiyənin hərbi təhlükəsizlik siyasetinin bir hissəsidir. Bu istiqamətdə dərəcədən arpaq məqsəd, istərse Sülh Naminə Tərəfdəşlik Planının əsas sahələridir. Daha əhəmiyyətli inkişafı göstərir. Xatırladaq ki, Qars müqaviləsinə görə Türkiye Naxçıvanın təhlükəsizliyinə təminat verən ölkədir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təlimləri, Şuşa Bəyannamesi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminat üçün Türkiyenin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Bu günlerde Qarabağ bölgəsinin Ləçən rayonundan keçirilən birgə hərbi təlimlər də Azərbaycan və Türkiye hərbi əməkdaşlığının perspektivini ifadə edir.

Azərbaycan ordusunun təkmilləşdirilmesi Türkiyənin hərbi təhlükəsizlik siyasetinin bir hissəsidir. Bu istiqamətdə dərəcədən arpaq məqsəd, istərse Sülh Naminə Tərəfdəşlik Planının əsas sahələridir. Daha əhə